

TƏRANƏ QƏBULOVA

AŞIQ YARADICILIĞININ NAXÇIVAN ƏDƏBİ MÜHİTİNƏ TƏSİRİ (MƏMMƏD ARAZ VƏ ELXAN YURDOĞLU YARADICILIĞINDA)

Naxçıvan qədim türk diyarı olmaqla bərabər, həm də Şərqi mədəniyyət, sənət, iqtisadiyyat, ticarət mərkəzi sayılmışdır. "Nəqş-i-cahan" qədimdən həm mədəniyyətin, həm də ədəbiyyatın mərkəzi olmuş, tarix boyu mədəniyyətimizin yüksək inkişafı Naxçıvanda aşiq sənətinin geniş fəaliyyət göstərməsinə imkan vermişdir. Naxçıvan aşiq ədəbi mühiti vaxtilə özünün ən yüksək yaradıcılıq zirvəsini yaşamışdır. Məqalədə folkorun qədim nümunələri sayılan aşiq şeir şəkillərinin illər keçəndə yazılı ədəbiyyata təsirsiz qalmamasından danışılır. Bu baxımdan bəşər sivilizasiyasının mərkəzlərindən olan Naxçıvanda görkəmli şairlər yetişmişlər. Onlar yaradıcılığında tez-tez aşiq şeir şəkillərinə müraciət etmişlər. Məqalədə Xalq şairi Məmməd Araz, gənc, bacarıqlı alim və istedadlı şair Elxan Yurdoğluunun yaradıcılıqlarına müraciət olunmuşdur.

Açar sözlər: Aşıq, saz, söz, şeir, qoşma.

Aşiq yaradıcılığı, aşiq sənəti elə bir gücü, qüvvəyə malikdir ki, onun təsiri altına düşməmək mümkün deyil. Belə qədim və dəyərli aşiq şeir şəkillərinə yazılı ədəbiyyatın nümayəndələri də müraciət etmişdir. Qeyd edək ki, "şifahi ədəbiyyatla yazılı ədəbiyyat arasında körpü kimi ozan-aşiq sənəti Azərbaycan ədəbiyyatının onurğa sütunu olmuş, yazı ədəbiyyatı zamanın siyasetini ruhuna hopduranda xalq ədəbiyyatı, ozan-aşiq sənəti siyasetlə üz-üzə dayanıb bütün qüdrəti ilə sözünü demiş, tarixin sınaqlarından şərəflə çıxmışdır" (3, 3).

Qədim kökləri şifahi xalq ədəbiyyatına və xalq yaradıcılığına gedib çıxan "Aşiq sənəti X-XII əsrlərdə yeni ictimai səslənmə təzahürü kimi formalasaraq mənəvi-tərbiyəvi vasitəyə çevrilmiş və cəmiyyətin sosial-iqtisadi və kulturoloji sahələrində az əhəmiyyətli rol oynamamışdır" (11). Bu səbəbdəndir ki, əsrlərdir bu sənət öz aktuallığını saxlamışdır.

"Folklorun zəngin və qədim nümunəsi olan aşiq şeir şəkillərindən bəhrələnmə, təsirlənmə yazılı ədə-biyyat nümayəndələrinin yaradıcılığında hər zaman özünü geniş formada göstərmişdir. İnsanların ruhunu oxşayan aşiq yaradıcılığını, ədəbiyyatın bu dəyərli cövhərini dərk etmək, ondan bəhrələnmək bir çox böyük sənətkarlara nəsib olmuşdur" (8, 86).

"Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan bəşər sivilizasiyasına onlarla məşhur elm və sənət xadimi bəxş etmişdir" (2, 12) Bəxş etdiyi bu görkəmli şəxsiyyətlərdən - Xalq şairi Məmməd Arazın, gənc, bacarıqlı folklorşunas alim və istedadlı şair Elxan Yurdoğlu-Məmmədovun və başqalarının yaradıcılıqlarında bu sənətin şeir şəkillərinə xeyli sayda rast gəlirik.

Ədəbi mühitə nəzər saldıqda ürəyi vətən sevgisi ilə döyünen, tarixinə, mədəniyyətinə, ədəbiyyatında, dilinə bağlı olan, böyük sevgi bəsləyən xalq şairi Məmməd Araz yaradıcılığı da folklor nümunələri baxımdan çox zəngin olduğunu görürük. Çünkü "Məmməd Araz öz halal ilhamının ilkini, əzəlini Naxçıvandan, Şahbuzdan, Nursdan, Batabatdan, Zor bulaqdan, ata yurdandan, anasının şairənə dünyasından, atası İnfil kişinin nəfəsindən və taleyindən almışdı" (1, 7). Şeirlərinin mövzu əhatəsi geniş olan, M.Araz yaradıcılığında aşiq şeir şəkillərinin bir çox növlərinə rast gəlirik. Çünkü görkəmli xalq şairi M.Araz "aşiq sənətinə, folkloru dərindən bələd adam idi" (10,133). Bu da xalq şairinin keçmişinə, folkloruna bəslədiyi sevgidən və rəğbətindən doğur.

Görkəmli şairin aşiq şeir şəklində yazılmış "Əlvida, dağlar" qoşmasına nəzər salaq:

Bəlkə bu yerlərə bir də gəlmədim,
Duman, salamat qal, dağ, salamat qal.
Dalımcə su səpir yoxsa buludlar? –
Leysan, salamat qal, yağı, salamat qal!

Qıy vuran qartallar yox oldu çəndə,
Nərgizlər saraldı şəhli çəməndə.
Ey qaragöz pəri, dalımcə sən də
Boylan, salamat qal, bax, salamat qal!

Gəldim, qarşılıdı güllər-çiçəklər,
Gedirəm, əl edir boz biçənəklər.
Nidamı çaylara dedi küləklər:
Bulan, salamat qal, ax - salamat qal!

Dağların pələngi, şiri də sənsən,
Şairi də sənsən, şeiri də sənsən.
Vari, bərəkəti, xeyri də sənsən –
Çoban, salamat qal, sağ-salamat qal! (5, 39)

Məmməd Arazın yuxarıda verdiyimiz şeiri “aşıq ədəbiyyatının ən gözəl nümunələri ilə səsləşir, elin ruhunu oxşayır, ürəkləri ovundurur” (7, 155).

Aşıq yaradıcılığı, sənətkar sevgisi, milli xüsusiyyətlər, xalq ruhu şairin bütün yaradıcılığında hiss olunurdu. Belə desək, “şair aşiq sənətinə xüsusi məhəbbətlə yanaşırıdı, saza, sözə yüksək qiymət verirdi. Sazlı-sözlü Vətən sevgisindən da-nışır, bu sevginin böyüklüyünü, ülviliyini tərənnüm edirdi” (7, 157).

Məmməd Arazın aşiq şeirinin qoşma janrında yazılan “Bulaq başında” şeirinə diqqət yetirək:

O qızı görəndə bulaq başında,
Qəlbimdə kükrəyən bulağı gördüm,
Laləli-nərgizli çəmən içində
Laləyə rəng verən yanağı gördüm.

Saçı sarışındı, qaşları qara,
Baxışı baxanı çəkirdi dara.
Könül verməmişdi hələ bir yara,
Dodaq görməmişdi dodağı, gördüm.

Ona könül açdım, çatıldı qaşı,
Söz deyə bilmədi sözümə qarşı.
Bu dəmdə böyürdən çıxdı qardaşı,
Tutuldu tez qaşı-qabağı, gördüm.

Sevənlər dilsiz də danışacaqdır,
“Gələn görüşümüz - dedim - nə vaxtdır?”
Qız dönüb gözaltı gözümə baxdı,
Bu gizli baxışda sabahı gördüm... (5, 116)

11 hecadan, dörd bənddən ibarət olan bu qoşmanın möhürbəndi yoxdur. Yuxarıda verdiy-

imiz iki nümunə də möhürbəndəsiz yazılib. Şairin möhürbəndlə bitən bir qoşmasına nəzər salaq:

Səndən mənə bir ömürlük xatırə,
Məndən sənə nə qalacaq, nə bilim?
Çətin bir də: daş üstə daş bitirəm,
Niyə uçdu bu qalaçıq, nə bilim...

Damağında bal sevdanın turş adı...
Uşaq ağlim inadım qurşadı.
Nə hönkürdü bu naqafil gurşadı?
Kimə dedim, - dedi, -ancaq: "nə bilim!"

Günlər mənə gün yazmayı unutdu,
Gülüm, günün güllərimi qurutdu.
Bu oyunda kim uduzdu, kim uddu,
Peşimanı kim olacaq, nə bilim?..

Mən Arazam, səsim tutqun Arazdı,
Ha çağırdım, ha yüyürdüm, ha yazdım.
İndi daha qaynar təbim ayazdı,
İsinərmi bir od-oqaq, nə bilim... (5, 114)

Verilən şeirin dördüncü misrasına nəzər saldıqda şairin adının olduğunu görürük. Bir də onu qeyd edək ki, Məmməd Arazın yazdığı qoşmalar demək olar ki, dörd bəndlidir. Əsasən qoşma 3, 5, 7 bənddən ibarət olur.

Şair aşiq şeir şəkillərindən olan gərəyli janrına müraciət etməklə şeirlərində elin ruhunu oxşayır, ürəkləri ovundurur, bir sözlə xalqın tarixini yaşıdır. Məmməd Arazın "Mənim də yaşım az deyil" adlı gərəylisindən bir neçə bənd:

Mənim də yaşım az deyil,
Bu dünyada nə görmədim!
Bir-birinə yamaq gördüm,
Calaq qərinə görmədim!

Çiçəyindən alağı çox,
Kişisindən papağı çox,
Köpəyindən yalağı çox,
Bu dünyada nə görmədim! (5, 194)

Gərəyli janrında yazılın digər bir şeir:

Nə səkirsən narın-narın
Yenə daşdan-daşa, kəklik?
Könlüm istər nəğmən kimi
Bircə nəğmə qoşa, kəklik!

Sinən altı sal qırmızı,
Ayaqların al qırmızı.
Dimdiyində xal qırmızı
Yanar qoşa-qoşa, kəklik! (5, 17)

“Palid, səni kim yıldızdı” adlı şeiri də aşiq şəklinin gərəyli janrında yazılmışdır.

Ucalmağa göyün dayaz,
Dərinliyə yerin dayaz.
Baş-ayaqdır dərin-dayaz,
Palid, səni kim yıldızdı?

Donqarmla donqar ayı
Qaşovlandı bütün yayı
Boz qaban ağızı dolayı...
Palid, səni kim yıldızdı?

Söykəndiyin qaya dinməz,
Min il tənha qala, dinməz,
Qara fəndgir qara-dinməz.
Palid, səni kim yıldızdı? (6, 26)

Verilən nümunələrə nəzər saldıqda görürük ki, bu şeirlər gərəyli janrında yazılmışdır, Çünkü nümunələr həmin janrin xüsusiyyətlərini özündə daşıyır. Bu da xalq şairinin aşiq yaradıcılığına verdiyi dəyərin bir nümunəsidir.

Görkəmli alim Nizami Muradoglu Məmməd Arazın aşiq yaradıcılığına, aşiq sənətinə olan marağını sevgisini belə qiymətləndirir: “Məmməd Araz yaşadığı zaman içində bir an da olsun aşiq sənətindən, sazin həzin sədalarından ayrı düşmədi, hər zaman aşıqları dinlədi, ən gözəl duygularını saz səda-ları altında dilə gətirdi, könül yaddasından ağ vərəqlərin yad-daşına köçürüb elin, xalqın mənəvi sərvətinə çevirdi. Harda aşiq gördü, ayaq saxladı, harda saz səsi eşitdi oraya getdi” (7, 157). Alimin görkəmli şair haqqında dedikləri şairin çoxşaxəli yaradıcılığında geniş əks olunmuşdur. Yuxarıda verdiyimiz aşiq şeir şəkillərində yazılın nümunələr bu deyilənləri bir daha təsdiqləyir.

“Xalq təfəkkürünün, arxaik bədii düşüncə tərzinin müasir ədəbiyyatda öz əksini tapması” (4, 168) təqdirdəlayiqdir. Müasir ədəbi mühitin nümayədələri də aşiq şeir şəkillərinə müraciət etməklə, tarixi yaşatmaq, zircinvari olaraq gələcəyə ötürmək missiyasını yerinə yetirir. Həm Azərbaycanın digər bölgələrinin, həm də Naxçıvan müasir ədəbi mühitin nümayəndələri aşiq şeir şəkillərinə müraciət etmiş və yaradıcılıqlarında aşiq janrlarına geniş şəkildə yer vermişdir. Məhz bu nümayəndələrdən biri də Naxçıvanın gənc, görkəmli, istedadlı şairi Elxan Yurdoğlu-Məmmədovdur. Elxan Yurdoğlu 1980-ci ildə Şərur rayonunun Yurdçu kəndində anadan olub. Yaradıcılığına uşaqlıq illərindən başlayan şairin ürəyi hər zaman Vətən sevgisi ilə döyünmüşdür. Şair vətənini, onun gözəlliliklərini şeirlərində vəsf etdirməklə sübut edir. Elxan Məmmədovun tarixinə, keçmişinə, folklorla bağlılığı onu folklorşunas alım olmasına gətirib çıxartdı. Folklorla bağlılığı gənc şairin bir çox şeirlərində də görmək mümkündür. Şairin yaradıcılığında şifahi xalq ədəbiyyatının bir çox janrlarının işləndiyinin şahidi oluruq. Qeyd edək ki, bu janrlar içərisində aşiq şeir janları xüsusi yer tutur.

Şairin qədim aşiq yaradıcılığına, ozan sənətinə olan sevgisi, məhəbbəti, “Ulduz çoxluğu qədər təklik” adlı şeir kitabında əks olunmuşdur. Bu kitabda yer alan aşiq şeir şəkillərində yazılmış şeirlərinin bir neçəsini təhlil etdikdə görürük ki, hər misrası on bir hecadan, hər bəndi dörd misradan ibarət şeir şəkli olan qoşma janrı daha çoxdur. Bir neçə nümunəyə nəzər salaq:

Odlar diyarının odu gizlənib
Yağışdan sonrakı torpaq iyində.

Vətənin ən şirin dadaı gizlənib
Yağışdan sonrakı torpaq iyində.

Yağış suladıqca yaz güllərini,
Anamın qabarlı gül əllərini,
Duyuram atamın alın tərini
Yağışdan sonrakı torpaq iyində.

Bu ana torpağın altına hopdum,
Onun Araz adlı çatına hopdum.
Göylərin yeddinci qatına hopdum
Yağışdan sonrakı torpaq iyində (9, 10),

Qoşma jarında yazılıan başqa bir nümunəyə diqqət yetirək:

Payız silkələdi budaqlarımı,
Dostlar yarpaq-yarpaq töküldü məndən.
Fələyin rüzgarı əsdi, adamlar
Daş-daş, torpaq-torpaq töküldü məndən.

Gəldim dərdlərinə yiye durmağa,
Çox nankor başladı tez qudurmağa.
Elə çalışdırılar bulandırmağa,
Sular bulaq-bulaq töküldü məndən.

Doldum bulud kimi, coşdum sel kimi,
Yandım ocaq kimi, əsdim yel kimi,
Dözdüm ürək kimi, dindim el kimi
Sözlər varaq-varaq töküldü məndən (9, 25).

Xatırladaq ki, qoşmanın bir növü də təcnisidir. Təcnisin qoşmadan fərqləndirən qafiyələrinin cinas sözlər üzərində qurulmasıdır. Cinas sözlər omonimlərə oxşayan sözlərdir. Daha doğrusu, bu sözlərin yazılışı və səslənişi oxşar, mənaları müxtəlifdir.

Demək olar ki, gənc şair E.Yurdoğlu aşiq şeir şəklinin bir çox növlərinə müraciət etmiş və yaradıcılığında əks etdirmişdir. Aşağıda şairin təcnis şeir şəklində yazdığı bir nümunəsinə diqqət yetirək:

Çiçək dibçək-dibçək güller saxlayır,
Həyətində hər yan ciçək-ciçəkdir.
Onu bu həyatda güller saxlayır,
Sanki Ciçək ciçək, ciçək Ciçəkdir.
Burda ciçəklər var-yaşıl, ağ, sarı,
Aşıqlar vəsf etsin, hanı Ağ, Sarı?
Bu qızın bəxtini, Tanım, ağ sarı,
Alın yazısına ciçəkçi çəkir.

Xoş olar güllerə gülşən, a şair,
Bəxş edər ətrindən gül sənə, şair.

Sevsənə, şair, gülsənə şair,
Güllərin nazını çiçəkçi çekdi (9, 33)

Bildiyimiz kimi aşiq şerinin geniş yayılmış növlərindən biri də gəraylıdır. Hər misrası səkkiz hecadan, hər bəndi dörd misradan, ibarət olan 3-5 bəndlilik şeirə gəraylı deyilir. Qafiyə quruluşuna görə birinci üçüncü misra sərbəst, ikinci, dördüncü misra həm qafiyə, digər bəndlərdə isə bir, iki, üç həm qafiyə, dördüncü misra birinci bəndin dördüncü misrası ilə qafiyələnir. Yəni, a b c b, ç ç ç b, d d d b, e e e b, ə ə ə b.

Elxan Yurdoğlu aşiq şeirinin gəraylı janrına müraciət etmiş, şeirlərinə xüsusi gözəllik qatmışdır. Aşağıda verəcəyimiz nümunə gərayının bir çox hissələrini xatırladır. Bənd-lər arasında qafiyə bağlılığı da qorunmuşdur. Sadəcə burada fərqli olan möhrbənd adlanan axırıncı bənddə şairin adı verilməmişdir.

Mən o qızı çox incitdim,
Məni o qız bağışlamaz.
Bir də mənə göz süzdürməz,
Eh bir də naz bağışlamaz.

Sevgi dolu baxış vardı,
Hayatını naxışlardı.
Yaz olsayıdı bağışlardı,
Amma payız bağışlamaz.

Güman da yox unutmağa,
Canı, könlü ovutmağa.
Şəkillərə baxa-baxa
Ağlayıb yaz, bağışlamaz (9, 65).

Övvəldə də qeyd etdiyimiz kimi Elxan Yurdoğlunun folklorumuza olan marağın həm də onun folklorşunas alım olmasından irəli gəlir. Çünkü aşiq yaradıcılığının bir çox xüsusiyyətləri bu gənc şairin əsərlərində özünü geniş şəkildə göstərir.

Belə nəticəyə gəlinir ki, aşiq yaradıcılığı yazılı ədəbiyyatı nümayəndələrinin yaradıcılığına böyük təsir edib. Fikrimizi təhlilini apardığımız şairlərin yaradıcılığından göstərdiimiz nümunələrlə təsdiqləmiş olduğumuzdur.

ƏDƏBİYYAT

1. Azərbaycan Aşıqlar Birliyi, Ozan dünyası, Bakı: Nurlan, // №4 (15), 2013, 120 s.
2. Axundlu Y. Ədəbi mühit və sənətkar. Bakı: Adiloğlu, 2002, 187 s.
3. Namazov Q. Ozan-aşıq sənətinin tarixi. Bakı: Elm və təhsil, 2013, 480 s.
4. Kazimoğlu M. Epos, nəşr, problemlər. Bakı: Elm və təhsil, 2012, 164 s.
5. Məmməd A. Seçilmiş əsərləri. 2 cilddə. I cild. Bakı: Lider, 2004, 224 s.
6. Məmməd A. Seçilmiş əsərləri. 2 cilddə. II cild. Bakı: Lider, 2004, 232 s.
7. Nizami Muradoğlu. Sözün Məmməd Araz zirvəsi (şair və xalq yaradıcılığı problemi). Bakı: Elm və təhsil, 2013, 272 s.
8. Rzayeva Ç.V. Hüseyin Cavid və folklor. iki cilddə I cild. Naxçıvan: Əcəmi, 2017, 112 s.
9. Yurdoğlu E. Ulduz çoxluğu qədər təklik. Naxçıvan: Əcəmi, 2018, 96 s.
10. Vəfadağlı A. Ulu Göycəm. Bakı: Renessans, 2017, 384 s.
11. <https://az.wikipedia.org/wiki>
12. <http://www.kitabxana.net>

Tarana Gabulova

**THE INFLUENCE OF ASHIG CREATIVITY ON NAKHCHIVAN
LITERARY ENVIRONMENT (IN THE CREATIVITY OF MAMMAD ARAZ AND
ELKHAN YURDOGLU)**

Being ancient Turkish land Nakhchivan was considered cultural, art, economic, trade center of the East as well. From the ancient time “Nagshy -Cahan” was the center of either culture or literature, highly development of our culture or literature, highly development of our culture in the course of history caused for the extensive activity of ashig art in Nakhchivan. Before Nakhchivan literary medium of ashug lived its highest creativity period. In the article it is stated that the influence of ashug forms of poetry which are considered ancient folklore samples to written literature is still continued. Though years go by. In their creations they often resort to ashug poetry. The article addresses the works of People's Poet Mammad Araz, a young, talented scholar and talented poet Elkhan Yurdoglu.

Keywords: *Ashig, saz, word, poem, goshma.*

Тарана Габулова

**ВЛИЯНИЕ ТВОРЧЕСТВА АШУГА НА НАХЧЫВАНСКУЮ ЛИТЕРАТУРНУЮ
СРЕДУ В ТВОРЧЕСТВЕ МАМЕДА АРАЗА И ЭЛЬХАНА ЮРДОГЛ**

Будучи древней турецкой землей, Нахчыван считался также культурным, художественным, экономическим, торговым центром Востока. С древних времен «Нагши-Джан» был центром культуры или литературы. С исторических периодов, высокое развитие культуры была вызвана обширной деятельностью ашугского искусства в Нахчыване. Нахчыванская ашугская литературная среда прошла наивысший период творчества. В статье утверждается, что влияние ашугских форм поэзии, считавшихся образцами древнего фольклора на письменную литературу, по-прежнему продолжается, хотя проходят годы.

С этой точки зрения, в Нахчыване, который является центром цивилизации, были воспитаны великие поэты. Они часто обращались к ашугским формам поэзии. В статье обращаются к творчеству народного поэта Мамеда Араза, талантливого поэта Эльхана Юрдоглы.

Ключевые слова: *Ашуг, саз, слово, стихотворение, гошма.*

(Akademik Muxtar İmanov tərəfindən təqdim edilmişdir)

Daxilolma: İlk variant 21.06.2019

Son variant 23.09.2019